

YENİ NƏSİL skrininq TESTİ

epi^{pro}
colon[®]
2.0 CE

Kolorektal xərçəng (KRX)- yoğun bağırsaq və yoğun bağırsağın qurtaracağını (rektum kimi tanınan) əhatə edən bir xəstəlikdir. KRX dünyada tümörlar arasında üçüncü yeri tutur. Hər il 1,4 milyon insana KRX diaqnozu qoyulur və 500 min nəfər bu xəstəlikdən dünyasını dəyişir.

Günümüzdə KRX skrininq testindən çox istifadə olunmadığı üçün hər 10 xəstədən 4-də xərçəng kolon ətrafına yayılaraq təhlükəli hal alır.



Hər il dünyada
1,4 milyon
yeni KRX diaqnozu və
500 min
ölüm
qeyd edilir

NEQATİV TEST NƏTİCƏSİ NƏ DEMƏKDİR?

Epi proColon 2.0 testinin nəticəsinin neqativ çıxması xəstədə KRX ehtimalını 99.9% aradan qaldırır. Lakin bu test qandan aparıldığı üçün bir müddət sonra yenidən aparılması tövsiyyə edilir.

POZİTİV TEST NƏTİCƏSİ NECƏ DƏYƏRLƏNDİRİLMƏLİDİR?

Epi proColon 2.0 test nəticəsinin pozitiv çıxması xəstənin Kolorektal xərçəng olması demək deyil. Bu sadəcə 11.9-28.9% ehtimalını göstərir. Test nəticəsi pozitiv çıxan zaman mütləq şəkildə kolonoskopiya müayinəsinin aparılması tövsiyyə edilir. Bu müayinə nəticəsində hər hansı bir şübhəli hal olarsa, biopsiya edilməlidir.

Referans
Klinik Laboratoriya Mərkəzi

epi^{pro}
colon[®]
2.0 CE


Kolorektal xərçəngdə
YENİ NƏSİL
skrininq **TESTİ**

Çağrı mərkəzi: * 00 33
Əlaqa nömrəsi: +994 12 310 00 22
+994 12 310 00 33
Faks: +994 12 310 00 44

E-mail: info@referansclc.com
Web-site: www.referansclc.com
Mərkəz: Bakı şəh., Nərimanov r-nu
M.Məmmədzadə küç. 8 AZ1033

www.epiprocolon.com
www.referansclc.com

EPI PROCOLON® 2.0 testini inkişafı
ilə KRX* skrininqində insanların seçimləri dəyişir.



EPI PROCOLON® 2.0
KRX* skrininqi üçün
hazırlanan genetik
testdir.

EPI PROCOLON® 2.0 testi
vasitəsilə qanda
metillenmiş Septin 9 DNT-si
təyin edilir. SEPT9 geninin
DNT-sinin metilleşməsi kolon
xərcəngi zamanı artır.
Metillenmiş Septin 9 iş DNT-
si qan dövrənəna qarışır və
Real Time PZR ilə plazmada
təyin edilir.

Genetik test olan
EPI PROCOLON® 2.0
kolorektal xərcəng ehtimalını
müəyyən etmək üçün tətbiq
olunan skrininq üsuludur.
Digər KRX skrininq üsullarında
fərqli olaraq, xüsusi hazırlıq
mərhəlesi tələb etmir və
xəstəyə eziyyət verməyen
non-invaziv test üsuludur.

EPI PROCOLON® 2.0
testinin nəticələri xəstenin
müalicə həkimi tərəfindən
fərdi risk faktorları ilə mütləq
şəkildə qarşılaşdırılmalıdır.
Bu test ilkin nəticəni
göstərdiyi üçün digər
xəstəliklərdə də yalançı
pozitiv göstəricilər verə bilər.

KRX skrininq tövsiyyə edilən xəstələrin
52%-i bütün skrininq testləri arasında
üstün olan Qan testini seçir.



Septin 9 nədir?

SEPT9 geni tərəfindən sintez
olunan və işi supressiya
eden züldədir.
Bu gende metilleşmənin
olması züldənin sintezinin
dayanmasına səbəb
olacaq. Bu halin baş
verməsi xərcəng xəstəliyi
riskini artıracaq.

EPI PROCOLON® 2.0 KRX* xəstələrində ilk tövsiyyə
ediləcək skrininq testidir.

epi pro colon®
2.0 CE

Xərcəng xəstəliyi risk qrupuna daxil olmayan 149 xəstədə
EPI PROCOLON® 2.0 testi aparılmışdır. Aparılan perspektiv
araşdırımlara əsasən demək olar ki, testlər müvəffəqiyətə
nəticələnmişdir. Kolonoskopiya müayinəsi zamanı KRX aşkar
olunmayan 99 nəfərdə və patoloji materialın müayinəsi
zamanı aşkar olunan 98 nəfərdə EPI PRO COLON® 2.0 testi
aparılmışdır və ələdə edilən nəticələr müqayisə edilib
araşdırılmışdır.

Spesifikasiq	96,9-99,3%
Həssaslıq	80,6%
NPV*	99,9%
PPV*	11,9-28,9%

NPV*: Mənfi qiymətləndirmə dəyəri
PPV*: Pozitiv qiymətləndirmə dəyəri

Üstünlük 0,5%-ə görə

EPI PROCOLON® 2.0 sağ (qalxan), sol (enən) və ya
rektumda yerləşən, müxtəlif mərhələlərdə aşkar olunmuş
KRX-i qan nümunəsində təyin edə bilən etibarlı skrininq
testidir. Bu test FDA (Food and Drug Administration) tərəfindən
təsdiqlənmişdir.

KRX*: Kolorektal xərcəng